

Məlum məsələdir ki, elm tarixində paradiqmadakı nöqsanlar özlüyündə paradiqmanın inkar edilməsinə səbəb olmur; inkar etmədən əvvəl həmişə nəzəriyyəni qorumaq üçün onu digər müvafiq paradiqma ilə əvəzəlmək naminə son cəhdərlər göstərilir. O da var ki, bir paradiqmadan digərinə keçid həmişə ilkin müqavimət və qeyri-müəyyənliliklə qarşılıdır, çünki konkret paradiqmaya bağlılıq, həqiqətən də, ilk növbədə səbəb məsələsi deyil, paradiqmanın etibarlılığına inanmağa əsaslanı rasionallaşdırılmışdır. Odur ki, bir paradiqmanın sarsılmasına reaksiya, hər hansı bir ideologiya və ya inanc digərinin təhlükəsi altında olarkən yaranan reaksiyaya oxşadır.

Ədəbiyyat:

1. Axundov A. Ümumi dilçilik. Bakı: Şərq-Qərb, 2006, 280 s.
2. Xomski,N.A. Dil və təfəkkür. Bakı: Kitab aləmi, 2006, 152 s.
3. Məmmədov A. Dilçiliyin müasir problemləri. Bakı: ADU nəşriyyatı, 2008, 91 s.
4. Allan K. The Western Classical Tradition in Linguistics. Secend edition, London: Equinox Publishing, 2010, 441 p.
5. Chomsky N.A. Aspects of the theory of syntax. Massachusetts: The M.I.T. Press, 1965, 251 p.
6. Chomsky,N.A. Cartesian Linguistics. Secend edition, Cybereditions Corporations, 2002, 162 p.

Cəfərova Ülkə Azərbaycan Dillər Universiteti

DİLLƏRİN VƏ MƏDƏNİYYƏTLƏRİN DİALOQU PRİZMASINDAN LİNQVOPRAQMATICAKA BAXIŞ

Açar sözər: dil, mədəniyyət, dialog, antroposentrik, linqvopraqmatika

Key words: language, culture, dialogue, anthropocentric, linguopragmatics

Ключевые слова: язык, культура, диалог, антропоцентризм, лингвопрагматика

Dilçilikdə antroposentrik paradiqma insanın, onun fəaliyyətinin dilin öyrənilmesi prosesinə cəlb edilməsini zərurılışdırılmışdır. Linqvistikən əsaslı şəkildə insana, onun fəaliyyətinə, dünyanın mənzərəsinə doğru dönməsi linqvopraqmatika, linqvokulturologiya, koqnitiv linqvistika, psixolinqvistika, ekolinqvistika və b. yeni fənlərin yaranması ilə nəticələndi. Koqnitivliyə görə, insan informasiyanı işləmə sistemi kimi öyrənilməlidir, insanın davranışını isə onun daxili vəziyyətinin terminləri ilə təsvir və izah olunmalıdır. Bu vəziyyətlər fiziki təzahür edir, müşahidə olunur və informasiyanın alınması, işlənilməsi, saxlanması, sonra isə məsələlərin rasional hollı üçün cəlb edilməsi kimi şərh edilir.

Bu məsələlərin hollı bilavasitə dilin istifadə edilməsi ilə bağlı olduğundan dil koqnitivçilərin diqqət mərkəzindədir.Tamamilə haqlı olaraq qeyd olunur ki, «araşdırıcıların diqqəti dil daşıyıcılarının şüurlu dil fəaliyyəti üzərində mərkəzləşməkdə, dilin özü isə əsas dərkətə mənbəyi kimi götürülməkdədir. Koqnitiv və kompüter, mühəndis və informasiya texnologiyaları dilçiliyi yönümləri və yönətləri də həmin kontekstdə müəyyənləşdirilməkdədir» [1, s.308].

Antropoloji yönümün bariz təzahür etdiyi yeni linqvistik istiqamətlərdən biri linqvopraqmatikadır. Bir elm sahəsi kimi, bù fənn sosiolinqvistikfə yaxındır, hətta qeyd olunur ki, onlar «bir-biri ilə o qədər sıx qoşuşur ki, bir sıra hallarda sosiolinqvistik tədqiqatlarla praqmalinqvistik araşdırımlar arasında aydın sorğudur, hündür qoymaq çatin olar» [5, s.282]. Linqvopraqmatika hazırda xüsusilə diqqət mərkəzindədir, çünki linqvopraqmatika, bir elm sahəsi kimi, dili real mövcudluq və işlədilməsinə öyrənir. Başqa sözə və daha sadə tərzdə desək, praqmatika mənanın kontekstdə (diskursda) öyrənilməsi ilə məşğuldur.

Linqvistik praqmatika ən ümumi şəkildə belə səciyyələndirilir: "Linqvistik praqmatika dil vahidləri və müəyyən kommunikativ məqamlarda məkan və zaman çərçivəsində danışan/yazan və dinləyən/oxuyan arasındaki konkret nitq şəraitində qarşılıqlı əlaqələri öyrənir" [4, s. 9]. Linqvistik praqmatikanın qaldırıldığı problemlərin hollı nitq vahidlərinin nitqədə formallaşması və işlədilməsinin töhfətinin dərki və müvafiq adekvat interpretasiyası üçün yeni imkanlar açır. Praqmatikanın maşğul olduğu məsələlərə nitqin subyekti (danışan), adresat (dinləyən), nitq davranışının strategyası və

taktikası addır. Bundan başqa, nitq ünsiyəti, kommunikantlar arasında münasibətlər, nitqin interpretasiyası və performativ deyimlər də tədqiq olunur.

Linqvopraqmatika ilə bağlı məsələlər ilk nəzərdən nisbətən asan görünsə də, öyrənilməyə çətin gəlir, çünki praqmatik «mənə» (konkret dil vahidləri ahətindən və konkret dil vahidləri ilə nəzərdə tutulan konseptin ifadə olunması və digər şəxs tərəfindən adekvat qavranılması həmişə subyektin şəxsi «məzniyyətləri ilə bağlıdır») konkret nitq aktında realizə olunur. Aydındır ki, nitq aktının baş tutması üçün azı iki tərəf, iki kommunikant lazımdır və bunların arasında vasitəçi qismində dil çıxış edir. Belə ki, şüurda dünyanın mənzərəsi formalaşır, sonra o, dildə «maddiləşir» - leksik, qrammatik vasitələrin köməkləyi ilə lazımi tartıbat alır, sonra ikinci tərəf onu qəbul edir, öz dil hazırlığı səviyyəsindən çıxış edərək öz konseptosundan çıxırılan bərpə edir. Və on maraqlısı budur ki, bu mərhələlərin heç biri ayrı-ayrılıqla, təcrid olunmuş şəkildə tam dərkə, açılmaya gölmər. Onların birini yalnız digərləri vasitəsilə, özü də nitq aktında öyrənmək mümkündür. «Nitq aktı isə ifadə ilə müşayiət olunan hərəkətlərdir» [2, s.8].

Gerçəklilik və insanın qarşılıqlı münasibətlərinin eks etdirilmə aspektlərindən biri qiymətləndirmədir. Dünyanın dördüncü prosesində təbii verilənlər, tərbiyə, təhsil, insanın həyatının tarixi fonu, onun xarakteri, zövqü, dünyagörüşü onda müəyyən dəyərlər sistemini formalaşdırır və məhz bunlara əsaslanaraq insan hər şeyi qiymətləndirir, çünki məhz qiymətləndirmə bilavasitə insan kateqoriyalarına addır.

Qiymətləndirmə həm ayrıca bir insan tərəfindən, həm də müəyyən bir sosium tərəfindən həyata keçirilə bilər. Başqa sözə, qiymətləndirmənin subyekti konkret tarixi fərd, müəyyən sosial qrup və bütövlükdə insan cəmiyyəti ola bilər [85, s.28].

Linqvistikada qiymətləndirməni insanın, predmetin, hadisənin sözdə olan müsbət və ya mənfi xarakteristikası kimi müəyyənləşdirirlər. Bu isə sözlərin nitqdə nitq situasiyası və danışanın şəxsiyyəti ilə müəyyənənləşdirilən unikal məzmunu malik olması ilə şərtlənir.

Ədəbiyyat:

1. Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: Maarif, 1999, 283 s.
2. Abdullayeva İ.O. Müasir ingilis və Azərbaycan dillərində müraciət bildirən sözlərin praqmatik xüsusiyyətləri / filologiya üzrə fəlsəfə doktoru dissertasiyasının avtoreferati / - Bakı, 2012., 26 s.
3. Cahangirov F. Dil və mədəniyyət. Bakı, Elm və Təhsil, 2014, 308 s.
4. Əbdürəhimov E. Linqvistik Praqmatika. Bakı: Elm və təhsil, 2014, - 216 s.
5. Racibəli Ə. Sosiolingvistika. Bakı, "Nurlan", 2004, 520 s.
6. Temirgazina Z.K. Səbъekt oценки // Пойск № 4. – Алматы, 1998. – С. 27–32.

Məmmədəova Anara
Azərbaycan Dillər Universiteti

QLOBALLAŞAN DÜNYADA İNGİLİZ ATALAR SÖZLƏRİNİN TƏRİFLƏRİ VƏ ÖYRƏNİLMƏSİ

Açar sözlər: atalar sözləri, paramelioogiya, miqrantlar, ideologiya, siyaset

Key words: multiculturalism, tolerance, migrants, ideology, politics

Ключевые слова: мультикультурализм, толерантность, мигранты, идеология, политика

İngilis dilində atalar sözü “proverb” termini ilə latin atalar sözdündəki *proverbum* termini eyni mənə daşıyır (pro- irəli hərəkət və *verbum* – söz). İngilis atalar sözləri qədim köklərə dayanır.

İngilis dilində atalar sözləri, digər Avropanın dillərində olduğu kimi, mənşeyinə görə milli və alınma olaraq ikiyə bölünür (əsasən latin və fransız dillərindən alınan sözlər). İngilis atalar sözlərinin əsas mənbələri olaraq əsasən şəfahi xalq yaradıcılığı, Müqəddəs Yazılı və bədii ədəbiyyatlar daxil edilir [4; s.105]. E.E.İvanov və U.A.Petroşevskaya qeyd edir ki, milli ingilis atalar sözlərinin 43%-i şəfahi xalq yaradıcılığından gəlib çıxır [4; s.8]. Məlum olur ki, ingilis atalar sözlərinin yerdə qalan 57%-i isə yazılı mənbələrdən gələn alınma sözlər daxildir. Bu mənbələrlər latin, qədim yunan, fransız, şotland, irland, ispan, alman və başqa dillərdə yazılmış əsərlər daxildir [4; s.108].